

“Dünya ərzaq təhlükəsizliyi”

1. Dünya ərzaq təhlükəsizliyi nə ilə əlaqədardır:

- 1)) keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə
- 2) keyfiyyətsiz ərzaq məhsulları ilə
- 3) yerli məhsulları ilə
- 4) xarici məhsulları ilə
- 5) bunların heç biri ilə

2. Ölkənin ərzaq təhlükəsizliyinin əsas məzmunu nədir?

- 1) tam davamlıq
- 2) yetərinə olmaqla ödənilməsi
- 3) dağıdıcı hadisələrdən asılı olmamaq
- 4) bunların hamısı
- 5) bunların heç biri

3. Ərzaq kompleksi dedikdə nələr nəzərdə tutulur:

- 1) kənd təsərrüfatı məhsulları istehsal edən aqrar və sənaye sahələri
- 2) kəndli (fermer) təsərrüfatları
- 3) şəxsi yardımçı təsərrüfatlar
- 4) kənd təsərrüfat məhsullarını emal edən sənaye sahələri
- 5) bunların hamısı

4. Ərzaq təhlükəsizliyi və ekoloji cəhətdən təmiz məhsullar istehlak etmək üçün nə etmək lazımdır?

- 1)) perspektiv əhəmiyyətli bir proqram hazırlamaq
- 2) xaricdən məhsul gətirmək
- 3) öz məhsulumuzu istehsal etmək
- 4) bunların heç biri
- 5) bunların hamısı

5. İnsanın ərzaq məhsullarına tələbatı nəyi nəzərə almaqla müəyyən edilir?

- 1) yaşı
- 2) peşəsi
- 3) yaşadığı mühit nəzərə alınaraq
- 4) milli xüsusiyyətləri
- 5) bunların hamısı

6. Ümumdünya ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə adam başına gündəlik ərzaq istehlakı norması neçə kilokaloriyaya bərabər olmalıdır?

- 1)) 2400-2500 k.kal
- 2) 1800-2000 k.kal
- 3) 4-5 k.kal
- 4) 3500-3500 k.kal
- 5) 2000-2003 k.kal

7. Bu göstəricilərdən hansı ərzaq qıtlığı kimi qiymətlənir?

- 1)) 1800 k.kal
- 2) 2000 k.kal
- 3) 2050 k.kal
- 4) 2060 k.kal
- 5) 1950 k.kal

8. Bu göstəricilərdən hansı acılıq halının mövcudluğu kimi qiymətlənir?

- 1) 5000
- 2) 500
- 3)) 1000
- 4) 100
- 5) 2500

9. Normal həyat tərzini üçün neçə kilokaloriya lazımdır?

- 1) 2300-2500
- 2)) 2700-2800
- 3) 1000-1500
- 4) 3300-3500
- 5) 2900-3330

10. Hər nəfərə düşən ÜDM həcmi yüksək olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- 1) aşağı
- 2)) 60-72
- 3) orta
- 4) 50-65
- 5) 65-70

11. Hər nəfərə düşən ÜDM həcmi az olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- 1) 88-90
- 2) 30-35
- 3) 70-80
- 4) 37-51
- 5) 50-60

12. ÜDM-nun yaranmasında əsas yeri nə tutur?

- 1) istehsal ehtiyatları
- 2) MTB
- 3) əmək ehtiyatları
- 4) bunların hamısı
- 5) bunların heç biri

13. Dövlətlərdə ərzaq təminatında hansı metoddan istifadə edilir?

- 1) sintez metodundan
- 2) hər bir ölkənin özünəməxsus metodu
- 3) analiz metodu
- 4) induksiya metodu
- 5) deduksiya metodu

14. Milli kənd təsərrüfatı inkişaf etmədikdə nə baş verir?

- 1) daxili bazarın xarici müdaxilədən asılılığı güclənir
- 2) kənd təsərrüfatı məhsulları çoxalır
- 3) daxili bazar xarici müdaxilədən azad olur
- 4) heç nə baş vermir
- 5) milli kənd təsərrüfatı məhsulları daha da çoxalır

15. Ümumdünya ərzaq ehtiyatı ümumdünya istehsalının neçə faizi miqdarında olmalıdır?

- 1) 20 %
- 2) 100 %
- 3) 50 %
- 4) 5 %
- 5) 150 %

16. Ümumdünya təcrübəsində ölkənin ərzaq təhlükəsizliyi hansı formada həyata keçirilir?

- 1) daimi
- 2) müvəqqəti

- 3) potensial
- 4) bunların heç biri
- 5)) bunların hamısı

17. Daimi ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verə bilər?

- kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə
aqrar sənaye biznesinin inkişafına şərait olmadıqda
xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı
məhsulu olmadıqda
- 4)) bunların hamısı baş verdikdə
 - 5) bunların heç birində

18. Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verir?

- 1) kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə
- 2) yanacaq-enerji resurslarının qiyməti qalxdıqda
- 3) əhalinin alıcılıq qabiliyyətinin aşağı olduqda
- 4) inflyasiya baş verdikdə
- 5)) bunların hamısında

19. Potensial ərzaq qıtlığının yaranma səbəbləri

- 1) böhran
- 2) ticarət müharibəsi
- 3) sanksiya qoyulması
- 4) beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət
- 5)) bunların hamısı

20. Dünya ölkələri arasında hansı əlaqələr beynəlxalq səviyyədə sürətlə genişlənir?

- 1)) iqtisad-sosial inteqrasiya əlaqələri
- 2) beynəlxalq əlaqə
- 3) siyasi əlaqə
- 4) dostluq əlaqəsi
- 5) heç bir əlaqə

21. Aqrar münasibət məhvumu nədir?

- 1. (Torpaqla bağlı münasibətlər)
- 2. Torpağın rekultivasiyası
- 3. Torpağın şoranlaşması
- 4. Torpağın külək, su eroziyası
- 5. Suvarma sistemlərinin yaradılması

22. Sosialist təsərrüfat sistemi nədir?

1. (Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları)
2. Xüsusi mülkiyyətə hakim olduğu cəmiyyət
3. Torpağın formalaşması
4. Kəndli (fermer) təsərrüfatları
5. Fərdi təsərrüfatlar

23. Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir?

1. (Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluşlar)
2. Dövlət mülkiyyətinin üstün inkişafı
3. Torpaq münasibətləri
4. İstehsalın təşkili formaları
5. Yeni təsərrüfatçılıq formaları

24. Aqrar böhran məhvumu nədir?

1. (Aqrar sahədə baş verən tənəzzümdür)
2. Aqrar bölmənin ekstensiv inkişafıdır
3. Aqrar sahənin resurs təminatıdır
4. İstehsalın intensiv inkişafıdır
5. Maddi maraqdır

25. Ərzaq təhlükəsizliyi nədir?

1. (Ölkə əhalisinin etibarlı şəkildə təmin olunmasıdır)
2. Ərzaq qıtlığının yaranmasıdır
3. Əhalinin qida məhsullarına tələbatın ödənilməsidir
4. Maya dəyərinin yüksəlməsidir
5. Qiymət mexanizminin təkmilləşdirilməsidir

26. İnkişaf etmiş ölkələrə hansı dövlətlər daxildir?

1. (ABŞ, Yaponiya)
2. Kanada, Fransa
3. Almaniya
4. İngiltərə
5. Onların hamısı

27. Aqrar sahəyə dövlət himayəsi nədir?

1. (Aqrar sahədə tətbiq olunan güzəştlər)
2. Aparılan islahatlar
3. İnkişafın proqnozlaşdırılması

4. Stimullaşdırıcı metodların tətbiqi
5. Aqrar sahəyə yüksək faizli vergi tətbiqi

28. Rəqabət məhvumu nədir?

1. (Fermərlərin rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırılması)
2. Təsərrüfatçılığın iqtisadi mexanizmi
3. İnflyasiyanın güclənməsi
4. Regionların sosial inkişafı
5. İstehsalda canlanma

29. Təbii şərait nədir?

1. (Ərazinin əlverişli təbii-iqlim, torpaq şəraitinə malik olması)
2. Regionun torpaq kadastrı
3. Torpaqların eroziyası
4. Əlverişsiz istehsal şəraiti
5. İstehsalın təşkili forması

30. İxrac əməliyyatı nədir?

1. (Müqavilə əsasında məhsulların xarici ölkələrə göndərilməsi)
2. Gömrük işinin təşkili
3. Rüşumların tətbiq olunması
4. Təminatlı daxili bazar
5. İstehsalın intensiv inkişafı

31. İdxal əməliyyatı anlayışı nədir?

1. (Müqavilə əsasında xaricdən gətirilən məhsul)
2. Xaricdən gətirilən məhsulun məhdudlaşdırılması
3. İnvestisiyaların səhələrə yönəldilməsi
4. Yeni metodların tətbiqi
5. İqtisadi münasibətlər

32. Xarici ticarət nəzəriyyəsi nədir?

1. (Ümumi iqtisadi inkişaf dinamikası)
2. İstehsalın quruluşunda dəyişikliklər
3. İstehsal amilləri
4. Texnoloji struktur
5. Dünya ərzaq problemi

33. Dünyada aqrar sahənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

1. (1950-1960-cı illərdə Amerika yoluna üstünlük vermək)
2. Rusiya Federasiyasında aparılan islahatlar
3. Özbəkistan təcrübəsi hesabına
4. İstehsalın təşkili hesabına
5. 1975-ci ildən etibarən

34. Aqrar sahədə struktur dəyişiklikləri nədir?

1. (Kənd təsərrüfatı məhsullarına tələbatın artması ilə baş verən prosesdir)
2. İstehsalın təşkili formasıdır
3. Bazar iqtisadiyyatına keçiddir
4. Böhranlı vəziyyətin yaranmasıdır
5. İnflyasiyanın güclənməsidir

35. Aqrar sahədə istehsal şəraiti nədir?

1. (Təbii-iqlim toraq şəraiti nəzərə alınmaqla istehsalın təşkilidir)
2. Torpağın eroziyasıdır
3. İstehsalın əlaqələndirilməsidir
4. Əmək məhsuldarlığının yüksəlməsidir
5. Maddi maraq prinsipidir

36. Kapitalist dünyasında ərazicə ən iri dövlət hansıdır?

1. (Kanada)
2. Fransa
3. Almaniya
4. Yeni Zelandiya
5. Polşa

37. Dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələr:

1. (Kanada, ABŞ)
2. Rusiya Federasiyası
3. Qazaxıstan, Qırğızıstan
4. Azərbaycan
5. İran İslam Respublikası

38. Dünyada ən çox çay istehsal edən ölkə hansıdır?

1. (Hindistan)
2. Çin Xalq Respublikası
3. Yaponiya
4. Misir Ərəb Respublikası
5. Avstraliya

39. Ən çox kofe istehsal və ixrac edən ölkələr:

1. (Braziliya, Həbəşistan)
2. Cənubi Afrika Respublikası
3. Çin Xalq Respublikası
4. Monqolustan Xalq Respublikası
5. Yaponiya

40. Ən çox tütün məhsulları istehsal və ixrac edən ölkələr:

1. (ABŞ)
2. Kuba
3. Hindistan
4. Rusiya Federasiyası
5. Türkiyə

41. Taxıl istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır?

1. (ABŞ, Kanada)
2. Argentina
3. İngiltərə
4. İtaliya
5. Misir Ərəb Respublikası

42. Dövlət və kollektiv mülkiyyətinə əsaslanan təsərrüfatlarda hansı mülkiyyətə üstünlük verilir?

- 1) xarici mülkiyyət
- 2) kollektiv dövlət mülkiyyəti
- 3) kollektiv mülkiyyəti
- 4) bunların hamısı
- 5) bunların heç biri

43. Çində iqtisadi islahatlar neçənci ildən həyata keçirilib?

- 1) 1970
- 2) 1975
- 3) 1978
- 4) 1980
- 5) 1981

44. Kapitalist ölkələrinin milli təsərrüfatları necə inkişaf edir?

- 1) istehsal güclərinin qeyri bərabər
- 2) qanunlara uyğun

- 3) bazar münasibətlərinin prinsipləri əsasında
- 4) bunların heç biri
- 5)) bunların hamısı

45. Kapitalist təsərrüfat sistemində hansı təsərrüfat sistemi fəaliyyət göstərir?

- 1) iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş
- 2) iqtisadi cəhətdən geri qalan
- 3) iqtisadi cəhətdən zəif olan
- 4)) bunların hamısı
- 5) bunların heç biri

46. Orta və kiçik müəssisələrin çox hissəsi nə ilə əlaqədar sıradan çıxır?

- 1)) iri təsərrüfatlarla rəqabətə davam gətirmir
- 2) işçi qıtlığı ilə əlaqədar
- 3) maliyyə vəsaiti ilə əlaqədar
- 4) bunların heç biri
- 5) bunların hamısı

47. Dövlət hakimiyyət orqanları kimlərin daha çox iqtisadi mənafeyini müdafiə edir?

- kiçik fermer təsərrüfatlarını
- 2)) iri fermer təsərrüfatlarını
- 3) kooperativlərin
- 4) səhmdar cəmiyyətlərin
- 5) heç kəsin

48. İnkişaf etmiş ölkələrdə k/t mallarının qiymətinin aşağı düşməsinə nə səbəb olmuşdur?

- 1) k/t istehsalın genişlənməsinə
- 2) məhsul istehsalının artmasına
- 3) ixrac ölkələrdə satılmayan məhsulun çoxalmasına
- 4)) bunların hamısı
- 5) bunların heç biri

49. Bu ölkələrin hansında iqtisadi cəhətdən güclü fermerlər iqtisadi cəhətdən zəif fermer təsərrüfatını müflisləşdirərək sıradan çıxarır?

- 1) ABŞ
- 2) Kanada
- 3) Fransa
- 4) İtaliya

5)) bunların hamısı

50. Güclü fermerlərin zəif fermerləri müflisləşdirərək sıradan çıxarması nəyə səbəb olur?

- 1)) istehsalın ifrat təmərküzləşməsinə onun bir qrup adamların əlində cəmləşməsinə
- 2) güclü fermerlərin çoxalmasına
- 3) zəif fermerlərin çoxalmasına
- 4) istehsal artımına
- 5) rəqabətin çoxalmasına

51. İnkişaf etmiş ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- 1) təbii iqtisadi xüsusiyyətlərdən
- 2) əhalinin marağı
- 3) əhalinin sayı
- 4) bunların heç biri
- 5)) bunların hamısı

52. Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya k/t-na yararlı torpaq sahəsi neçə hektardır?

- 1) 4000
- 2)) 4014
- 3) 4099
- 4) 4500
- 5) 5000

53. Əkin yeri və çoxillik əkmələr altında olan sahələr neçə hektar təşkil edir (milyon hektar)?

- 1) 1333
- 2) 1300
- 3) 1400
- 4) 1411
- 5)) 1434

54. Torpaqlardan səmərəli istifadə etməklə dünya ərzaq problemini nə dərəcədə həll etmək olar?

- 1) tam həll etmək
- 2) həll edilmiş hesab etmək
- 3)) müəyyən dərəcədə
- 4) heç həll etməmək

5) bütövlükdə həll etmiş

55. Bu torpaqlar qitələr arasında necə bölünmüşdür?

- 1) bərabər
- 2)) qeyri bərabər
- 3) tam
- 4) qismən
- 5) bunların heç iri

56. Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya əkin sahələrinin neçə faizi (%) özündə birləşdirir?

- 1)) 28.6 %
- 2) 25 %
- 3) 25.5 %
- 4) 100 %
- 5) 110 %

57. Avropa Şimali və mərkəzi Amerika dövlətləri k/t məhsullarının neçə faizini (%) verir?

- 1) 50.0 %
- 2) 49.1 %
- 3)) 40.0 %
- 4) 70.7 %
- 5) 50.5 %

58. Çin dünya əhalisinin neçə hissəsinin ərzaq məhsulları ilə təmin edir?

- 1) 1/2
- 2)) 1/4
- 3) 1/3
- 4) 1/5
- 5) 1/1

59. İnkişaf etmiş dövlətlər istehsalın intensiv inkişafını təmin etmək və onun artım tempini saxlamaq məqsədi ilə nə edir?

- 1) k/t daima nəzarətdə saxlayır
- 2) k/t tənzimləyir
- 3) məhsul istehsalının artıb azalmasını təmin edir
- 4) bunların heç birini etmir
- 5)) bunların hamısını həyata keçirir

60. Bu ölkələrin hansında hökumət fermerlərin azot gübrəsinə çəkdiyi xərclərin 40%-ni ödəyir?

- 1) Fransada
- 2)) İngiltərə
- 3) Amerikada
- 4) Almaniyada
- 5) heç bir ölkədə

61. Bu ölkələrin hansında suvarma ilə bağlı xərclərin 50% dövlət tərəfindən ödənilir?

- 1) Amerika
- 2)) Fransa
- 3) Almaniya
- 4) İngiltərə
- 5) heç birində

M -3

62. Aqrar bölmədə istehsalın intensiv inkişafının təmin olunması hesabına hansı proses güclənir?

- 1) istehsal prosesi
- 2) istehlak prosesi
- 3)) integrasiya prosesi
- 4) bunların hamısı
- 5) bunların heç biri

63. Bu ölkələrin hansında heyvandarlıq k/t dan ayrılaraq sənaye əsaslarına keçmişdir?

- 1)) ABŞ
- 2) Fransada
- 3) İngiltərə
- 4) İtaliya
- 5) İspaniya

64. ABŞ-ın təbii şəraiti necədir?

- 1) soyuqdur
- 2)) müxtəlifdir
- 3) çox istidir
- 4) istidir
- 5) sabitdir

65. ABŞ-da nisbətən quru iqlimə malik ərazilərdə hansı sahə aparıcı sahədir?

- 1) tütünçülük
- 2) pambıqçılıq
- 3)) taxılçılıq
- 4) bunların hamısı
- 5) bunların heç biri

66. ABŞ-da aqrar-ərzaq istehsalının əsas xüsusiyyətlərində biri bunlardan hansının inkişafına xidmət etməsidir?

- 1)) əkinçilik
- 2) heyvandarlığın
- 3) cütçülük
- 4) bunların hamısı
- 5) bunların heç biri

67. ABŞ-da istehsal olunan taxılın çox hissəsi nəyə istifadə olunur?

- 1) kooperativlərə verilir
- 2) çörək hazırlanır
- 3)) heyvandarlığın yemlənməsinə istifadə olunur
- 4) bunların hamısı
- 5) bunların heç biri

68. ABŞ-da taxılın neçə faizi (%) mal-qaranın yemlənməsinə istifadə olunur?

- 1) 100 %
- 2) 50 %
- 3)) 70-80 %
- 4) 30-20 %
- 5) 10-20 %

69. ABŞ-da ərzaq taxılı istehsalı neçənci dərəcəli rol oynayır?

- 1) I
- 2)) II
- 3) III
- 4) heç bir rolu yoxdur
- 5) sonuncu

70. ABŞ-da çörək və un məhsullarının tələbatının vəziyyəti?

- 1)) ildən ilə azalır
- 2) ildən ilə çoxalır

- 3) normal
- 4) əla
- 5) istifadə olunmur

71. ABŞ dünya ölkələri içərisində nə ixracına görə aparıcı yer tutur ?

- 1)) heyvandarlıq məhsulları
- 2) əkinçilik məhsulları
- 3) k/t məhsulları
- 4) bunların heç biri
- 5) bunların hamısı

72. ABŞ-ın k/t məhsullarının əsas istehlakçıları bunlardan hansıdır?

- 1) Avropa
- 2) Afrika
- 3) Asiya
- 4) bunlardan heç biri
- 5)) bunların hamısı

73. Kanadanın k/t-nın ən xarakterik xüsusiyyəti nədir?

- 1)) xarici ticarətdən asılı olmaması
- 2) iqlim xüsusiyyəti
- 3) daxili bazarın zəif inkişafı
- 4) bunların hamısı
- 5) bunlardan heç biri

74. Kanadanın ixrac balansının hansı k/t məhsulu əsas yer tutur?

- 1) meyvə
- 2) tütün
- 3)) buğda
- 4) bunların heç biri
- 5) bunların hamısı

75. Dünya bazarında Kanada taxılı hansı dövlətin rəqabəti ilə qarşılaşdı?

- 1) İngiltərənin
- 2) Fransanın
- 3) Almaniyanın
- 4)) ABŞ
- 5) bunların heç biri ilə

76. Dünya ərzaq probleminin həllində hansı inkişaf etmiş dövlətlərin rolu böyükdür?

- 1) Avstraliya
- 2) Argentina
- 3) Fransa
- 4) bunların heç biri
- 5)) bunların hamısının

77. Hindistan əsasən hansı k/t məhsulu ixrac edən ölkə hesab olunur?

- 1) ət
- 2) süd
- 3)) çay
- 4) meyvə
- 5) bunların hamısı

78. Dünya taxıl istehsalının neçə faizi (%) Şimali və Mərkəzi Amerikanın payına düşür?

- 1) 10 %
- 2) 50 %
- 3) 45 %
- 4)) 25.0 %
- 5) 29.0 %

79. Dünya taxıl istehsalının neçə faizi (%) Qərbi Avropanın payına düşür?

- 1)) 15.0 %
- 2) 25.0 %
- 3) 30.0 %
- 4) 50.0 %
- 5) 70 %

80. Dünya taxıl istehsalının neçə faizi (%) Asiya ölkələrinin payına düşür?

- 1)) 25.0 %
- 2) 10 %
- 3) 100 %
- 4) 0 %
- 5) 75 %

81. Ərzaq probleminin həlli yolunda hansı sahənin inkişafına üstünlük verilir?

- 1) əkinçilik

- 2) tütünçülük
- 3)) maldarlığa
- 4) bunlardan heç biri
- 5) bunlardan hamısı

82. Aqrar sahədə öz fəaliyyətini bazar münasibətlərinin prinsipləri əsasında quran ölkələrdə hansı sahədə böyük işlər aparılır?

- 1) k/t məhsullarının emalının yaxşılaşdırılması
- 2) heyvandarlıq fermalarında yeni maşınların tətbiq olunması
- 3) heyvandarlıq fermalarında yeni avadanlıqların tətbiq olunması
- 4) bunların hamısı
- 5)) bunların heç biri

83. Kəndin sosial problemlərinin həlli məsələsində nələrə fikir vermək lazımdır?

- 1) məhsul istehsalının artırılması
- 2) səmərəliliyin yüksəldilməsi
- 3) bunların heç biri
- 4))bunların hamısı
- 5) heç nə etmək lazım deyil

84. Dünya ərzaq problemlərinin inkişaf dinamikasının təmin edilməsi üçün hansı tədbirlər sistemi hazırlanır?

- 1)) xarici investisiyaların cəlb edilməsi, milli iqtisadiyyatın dirçəlməsi
- 2) məhsul ixrac etmək
- 3) məhsul idxal etmək
- 4) bunların hamısı
- 5) bunların heç biri

85. Dünya ölkələrində aqrar bölmənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- 1)) II dünya müharibəsindən sonra
- 2) bu yaxınlarda
- 3) 1990-cı ildə
- 4) bazar münasibətlərinin keçən dövründə
- 5) hələ qoyulmayıb

86. Qərbi Avropa və Skandinaviya ölkələrində k/t inkişafında hansı ölkənin yoluna böyük üstünlük verildi?

- 1) Almaniya
- 2) İtaliya
- 3)) Amerika

- 4) bunlarına hamısı
- 5) bunların heç biri

87. Kapitalist dünyasının əksər dövlətləri nə etməklə bazar iqtisadiyyatının inkişafına yol açdılar?

- 1) aqrar sahədə islahatlar aparmaqla
- 2) müəyyən imtiyazlar verməklər
- 3) bunların heç biri
- 4) bunların hamısını yerinə yetirməklə
- 5) susmaqla

88. ABŞ dünyada iqtisadi cəhətdən necə ölkədir?

- 1) inkişaf etməmiş
- 2) zəif inkişaf etmiş
- 3) inkişaf etmiş
- 4) qismən inkişaf etmiş
- 5) bunların heç biri

89. ABŞ-ın böyük bir hissəsi nəyə əlverişlidir?

- 1) k/t inkişafı üçün
- 2) sənayenin inkişafı üçün
- 3) maşınqayırmanın inkişafı üçün
- 4) bunların heç biri
- 5) bunların hamısı

90. Ölkə əhalisinin neçə faizə (%) qədəri meşə təsərrüfatı və balıqçılıqla məşğuldur?

- 1) 6 %-ə qədər
- 2) 10 %-ə qədər
- 3) 7 %-ə qədər
- 4) 20 %-ə qədər
- 5) 100 %-ə qədər

91. İstehsalın intensiv inkişafının təmin olunmasına baxmayaraq ABŞ-da nə fəaliyyət göstərir?

- 1) aqrar böhran
- 2) azad sahibkarlıq
- 3) istehsalın təmərküzləşməsi
- 4) bunların hamısı
- 5) bunların heç biri

92. ABŞ-da taxılın toplanması, saxlanması, birjalarda satılması kimlər tərəfdən yerinə yetirilir?

- 1)) ixtisaslaşdırılmış fermerlər tərəfindən
- 2) əhali tərəfindən
- 3) ayrı-ayrı şəxslər tərəfindən
- 4) prezident tərəfindən
- 5) nazirlər tərəfindən

93. ABŞ hansı bitkilərin yetişdirilməsi üçün böyük imkanlara malikdir?

- 1) pambıq
- 2) soya
- 3) istilik sevən bitkilər
- 4) bunların heç biri
- 5)) bunların hamısı

94. Pambıqçılıq ABŞ-da nə vaxtdan becərilir?

- 1)) 200 ildən çox
- 2) 10 ildir
- 3) 100 ildir
- 4) ABŞ-da pambıq becərilmir
- 5) 5 ildir

95. Tütünçülük ABŞ-ın hansı ştatlarında becərilir?

- 1) Şimali Karolina
- 2) Cənubi Karolina
- 3) Kentukki
- 4) bunların heç biri
- 5)) bunların hamısı

96. Meyvəçilik əsasən ABŞ-ın hansı ştatlarında yetişdirilir?

- 1) Karolina
- 2) Kentukki
- 3)) Kaliforniya və Florida
- 4) bunların heç biri
- 5) bunların hamısı

97. Donuzçuluq ABŞ-da hansı standartlarında inkişaf edir?

- 1) Karolina
- 2) Kaliforniya

- 3) Florida
- 4) Kentukki
- 5)) Ayova

98. ABŞ-ın k/tda hansı bitki mühüm əhəmiyyət kəsb edir?

- 1) tütün
- 2) pambıq
- 3)) soya
- 4) çay
- 5) pomidor

99. Bu bitkilərdən hansı heyvanların qida yemləri ilə təminatında mühüm rol oynayır?

- 1) çörək
- 2) buğda
- 3) çay
- 4)) soya
- 5) bunların hamısı

100. ABŞ-da hansı şəkərli bitkilər becərilir?

- 1) şəkər çuğunduru
- 2) şəkər qamışı
- 3) bunların heç biri
- 4)) bunların hamısı
- 5) şəkərli bitkilər

101. ABŞ özünün şəkərə olan tələbatının neçə faizini (%) ödəyir?

- 1) 10 %
- 2) 5 %
- 3) 100 %
- 4) 30 %
- 5)) 40 %

102. Tütünçülük ABŞ hansı ştatlarında becərilir?

- 1) Şimali Karolina
- 2) Cənubi Karolina
- 3) Kentukki
- 4) bunların heç biri
- 5)) bunların hamısı

103. ABŞ-da quşçuluq hansı istiqamətdə inkişaf edir?

- 1)) broyler və yumurta
- 2) kənd fermer təsərrüfatında
- 3) kolxozlarda
- 4) sovxozlarda
- 5) bunların hamısında

104. ABŞ-da quş əti mal əti ilə müqayisədə bahadır və ya ucuz?

- 1) 2 dəfə baha
- 2)) 2 dəfə ucuz
- 3) eyni qiymətdə
- 4) 1 dəfə baha
- 5) 100 % ucuz

105. ABŞ-ın qərb regionlarında iqlim necədir?

- 1)) kontinentaldır
- 2) tropik
- 3) subtropik
- 4) bunların hamısı
- 5) bunların heç biri

106. ABŞ-ın qərb regionlarında torpaq necədir?

- 1) şabalıdı
- 2) tünd şabalıdı
- 3) qara
- 4) bunların heç biri
- 5)) bunların hamısı

107. Dünyanın sənayecə inkişaf etmiş ölkələri hansıdır?

- 1. (ABŞ, Almaniya, İngiltərə)
- 2. Kanada, Braziliya
- 3. Orta Asiya Respublikaları
- 4. Indoneziya, Seylon
- 5. İran İslam Respublikası

108. Taxılçılıqda yüksək məhsuldarlığa lider ölkə hansıdır?

- 1. (Kanada, ABŞ)
- 2. Braziliya, Uruqvay
- 3. Çin Xalq Respublikası

- 4. Monqolustan
- 5. Əlcəzair

M - 4

109. ABŞ-ın qərb regionunda hansı istiqamətin inkişafına üstünlük verilir?

- 1)) maldarlığın
- 2) bitkiçilik
- 3) tütünçülüyn
- 4) bunların hamısı
- 5) bunların heç biri

110. ABŞ-da tünd şabalıdı və qara torpaqlarda nə əkilir?

- 1)) dənli bitkilər
- 2) tütün
- 3) pomidor
- 4) banan
- 5) qarpız

111. Kanadanın k/t-nın xarakterik xüsusiyyəti nədir?

- 1)) xarici ticarətdən asılı olması
- 2) heç bir ticarət əlaqəsinin olmaması
- 3) heç bir sosial iqtisadi əlaqənin olmaması
- 4) bunların heç biri
- 5) bunların hamısı

112. Dünya bazarında Kanada taxılı hansı ölkənin rəqabəti ilə qarşılaşır?

- 1)) ABŞ
- 2) Amerikanın
- 3) Almanıyanın
- 4) İtaliyanın
- 5) heç bir ölkənin

113. Kanada fermerləri hər hektar taxıl sahəsində orta hesabla neçə sentner məhsul götürülür?

- 1)) 40-50 sentner
- 2) 100 sentner
- 3) 60-70 sentner
- 4) 80-90 sentner
- 5) 10 sentner

114. İngiltərənin ərazisi neçə km² bərabərdir?

- 1) 300.8 min km
- 2)) 244.1 min
- 3) 441.1 min
- 4) 333.3 min
- 5) 787.7 min

115. İngiltərə yüksək inkişaf etmiş nə ölkəsidir?

- 1)) sənaye ölkəsidir
- 2) k/t ölkəsidir
- 3) neft ölkəsidir
- 4) qaz ölkəsidir
- 5) bunların heç biri

116. İngiltərənin k/t inkişafını neçə mərhələyə ayırmaq olar?

- 1) 4 mərhələyə
- 2)) 3 mərhələyə
- 3) heç bir mərhələyə
- 4) 5 mərhələyə
- 5) 2 mərhələyə

117. İngiltərədə k/t-nin əsas istiqamətini nə təşkil edir?

- 1) bitkiçilik
- 2) əkinçilik
- 3)) heyvandarlıq
- 4) tütünçülük
- 5) çayçılıq

118. İngiltərədə heyvandarlıq k/t məhsulunun neçə faizi (%) qədərini verir?

- 1) 100 %
- 2) 50 %
- 3)) 70 %
- 4) 10 %
- 5) 88 %

119. İngiltərədə mal əti istehsalı ölkə əhalisinin tələbatının neçə faizi (%) ödəyir?

- 1)) 70 %-ə qədər
- 2) 100 %
- 3) 50 %

- 4) 10 %
- 5) heç biri

120. Fransa dünya bazarına hansı k/t məhsulları ixrac edir?

- 1) taxıl
- 2) arpa
- 3) şəkər
- 4) pendir
- 5)) bunların hamısı

121. Fransada aqrar münasibətlərin inkişafı neçənci əsrdən başlayıb?

- 1)) XVIII
- 2) XX
- 3) XVI
- 4) XVII
- 5) hələ başlamayıb

122. Fransada hansı kəndli təsərrüfatları ləğv olunmuşdur?

- 1)) xırda və orta kəndli təsərrüfatı
- 2) kəndli (fermer) təsərrüfatı
- 3) iri kəndli təsərrüfatı
- 4) bunların hamısı
- 5) bunların heç biri

123. Fransada hansı istiqamətdə k/t sahəsi inkişaf edir?

- 1) maldarlıq
- 2) donuzçuluq
- 3) qoyunçuluq
- 4) quşçuluq
- 5)) bunların hamısı

124. Fransada k/t-nin səviyyəsi hansı səviyyədədir?

- 1)) yüksək səviyyədə mexanikləşib və avtomatlaşıb
- 2) zəif səviyyədə
- 3) əl əməyindən daha çox istifadə edilir
- 4) əl əməyindən istifadə olunmur
- 5) əl əməyi zəif inkişaf edib

125. Almaniya necə ölkədir?

- 1)) yüksək inkişaf etmiş sənaye ölkəsidir
- 2) yüksək inkişaf etmiş neft ölkəsidir
- 3) inkişaf etmiş k/t ölkəsidir
- 4) bunların heç biri
- 5) bunların hamısı

126. Almaniyanın iqtisadiyyatında nəyin rolu böyükdür?

- 1) neftin
- 2) sənayenin
- 3)) k/t-nin
- 4) qazın
- 5) əkinçiliyin

127. Almaniyanın k/t-da aparıcı sahə:

- 1) əkinçilik
- 2)) heyvandarlıq
- 3)ətçilik
- 4) çayçılıq
- 5) bunların hamısı

128. Almaniya neçə km^2 əraziyə malikdir

- 1) 8000 min km^2
- 2)) 500 min km^2
- 3) 100 min km^2
- 4) 400 min km^2
- 5) 300 min km^2

129. Almaniya yüksək inkişaf etmiş nə ölkəsidir?

- 1) kənd təsərrüfatı
- 2) neft ölkəsi
- 3) qaz ölkəsi
- 4)) sənaye ölkəsi
- 5) bunların hamısı

130. Almaniyanın k/t-ı ümumi milli gəliri neçə faizini verir?

- 1) 10%
- 2) 30 %
- 3) 70 %
- 4) 3 %
- 5)) 6 %

131. İqtisadi təcrübədə ərzaq təhlükəsizliyi hansı aspektdə qiymətləndirilir?

- 1)) sosial-iqtisadi
- 2) maddi
- 3) mənəvi
- 4) xarici
- 5) daxili

132. Dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri necə xarakterizə edilir?

- 1) ölkə əhalisinin sosial vəziyyəti kimi
- 2)) ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatının ödənilməsi kimi
- 3) ölkə əhalisinin siyasi vəziyyəti kimi
- 4) bunların hamısı nəzərə alınır
- 5) bunların heç biri nəzərə alınmır

133. Müasir şəraitdə təhlükəsizlik anlayışı hansı amillərin təsirindən qaynaqlanır?

- 1) sosial
- 2) iqtisadi
- 3) siyasi
- 4) ekoloji
- 5)) bu amillərin hamısı

134. Təhlükəsizliyin təmin edilməsi yönəldilmiş tədbirlər sistemi hansı tərkib elementdən ibarətdir?

- 1) şəxsiyyətin təhlükəsizliyin təmin edilməsi
- 2) cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
- 3) dövlətin təhlükəsizliyinin təmin edilməsi
- 4) bunların heç biri
- 5)) bunların hamısı

135. Dövlət Proqramı çərçivəsində hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur?

- 1) ölkədə ərzaq məhsulları istehsalının artırılması
- 2) əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- 3) ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi
- 4) ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdırılması
- 5)) bunların hamısı

136. Argentinada aqrar islahatın məqsədi:

1. (İxtisaslaşdırmanı dərinləşdirmək, emalı xammal regionlarına yaxınlaşdırmaq)
2. Otlaq sahələrini yaxşılaşdırmaq
3. Suvarılan sahələri genişləndirmək
4. Emal müəssisələri təşkil etmək
5. İstehsalı stimullaşdırmaq

137. Argentinada xammal və emal müəssisələrin üstünlük təşkil etdiyi region hansıdır?

1. (Buenos-Ayres şəhərinin ətraf regionları və Pampa əyaləti)
2. Şimali-Qərb əyaləti
3. Cənubi-Qərb əyaləti
4. Mərkəzi Aran regionu
5. Dağlıq region

138. Argentinada kənd təsərrüfatının ümumi istehsalda xüsusi çəkisi:

1. (50%-dən çox hissəsini)
2. 20%-ə qədərini
3. 90%-ə qədərini
4. 10%-dən çox hissəsini
5. 15%-ə qədərini

139. Argentinada sənayenin hansı sahəsi üstün inkişaf edib?

1. (Emal sənaye sahələri)
2. Maşınqayırma sənayesi
3. Metallurgiya sənayesi
4. Mineral gübrələr istehsalı sənayesi
5. Qarışıq yem sənayesi

140. Argentinada heyvandarlığın hansı sahəsi inkişaf etdirilir?

1. (Südlük-ətlik istiqamətli maldarlıq)
2. Quşçuluq
3. Donuzçuluq
4. Arıçılıq
5. Qoyunçuluq

141. Braziliyada aparılan aqrar islahatın məqsədi:

1. (Kənd təsərrüfatının sənaye əsaslarına keçirmək)
2. İstehsalın ekstensiv inkişafını təmin etmək

3. Yemçiliyin inkişafı
4. Yeni təsərrüfat formalarının yaradılması
5. Qiymətlərin təkmilləşdirilməsi

142. Braziliyada kənd təsərrüfatı ilə məşqul olan əhalənin xüsusi çəkisi:

1. (40-45%-ə qədər)
2. 50%-dən çox hissəsi
3. 70%-ə qədər
4. 20-25%-ə qədər
5. 10%-dən çox hissəsi

143. Braziliyanın əsas ixrac məhsulu hansıdır?

1. (Kofe)
2. Pambıq
3. Kakao
4. Ərzaq taxılı
5. Tərəvəz məhsulları

144. Braziliyada kofe istehsal olunan region hansıdır?

1. (San-Paulo ştatı)
2. Ölkənin mərkəzi regionu
3. Şimal regionu
4. Cənub-Qərb regionu
5. Amazonka çayının deltası

145. Braziliyanın ümumi məhsulunda kənd təsərrüfatının xüsusi çəkisi:

1. (55-60%-ə qədər)
2. 20-25%-ə qədər
3. 15-20%-ə qədər
4. 85%-dən çox
5. 100%-dən çox

M - 5

146. Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- 1) ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi
- 2) ölkənin idxal etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- 3) coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq
- 4) xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri

5)) bunların hamısı

147. Beynəlxalq ərzaq təhlükəsizlik sistemi özündə nələri əks etdirir?

- 1) ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə yardım göstərilməsini
- 2) inkişaf etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına təşkilatı
- 3) texniki köməkliklərin göstərilməsini
- 4) iqtisadi köməklik göstərməsini
- 5)) bunların hamısı

148. Son zamana qədər k/t-ı istehsalçılarına yüksək səviyyəli himayədar dəstəyin nümunəsi hansı ölkənin aqrar siyasəti idi?

- 1) ABŞ
- 2)) Yaponiya
- 3) Almaniya
- 4) İngiltərə
- 5) bunların hamısı

149. Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- 1)) hüquqi-normativ aktlara
- 2) heç nəyə əsaslanmır
- 3) yazılan kitablara
- 4) dərsliklərə
- 5) bunların hamısı

150. Ərzaq təhlükəsizliyinin hüquqi əsasını nə təşkil edir?

- 1) Qərarlar
- 2) Fərmanlar
- 3)) ölkə konstitusiyası
- 4) ölkənin k/t-ı
- 5) bunların heç biri

151. Ölkəmizdə qəbul edilən Dövlət Proqramı nəyi müəyyən edir?

- 1) ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətini
- 2) məqsədini
- 3) vəzifələrini
- 4) bunların heç biri
- 5)) bunların hamısı

152. İtaliyanın ərazisi neçə min km²?

- 1)) 301,2 min km²
- 2) 111,1 min km²
- 3) 501,1 min km²
- 4) 333,3 min km²
- 5) 100 min km²

153. İtaliya necə ölkədir?

- k/t –i ölkəsi
- neft ölkəsi
- 3)) aqrar sənaye ölkəsi
- 4) kəndli (fermer) ölkəsi
- 5) bunların heç biri

154. İtaliyanın iqlim şəraiti necədir?

- 1)) əlverişli təbii iqlimi var
- 2) əlverişsiz iqlimi var
- 3) həddindən artıq istidir
- 4) həddindən artıq soyuqdur
- 5) mülayim

155. İtaliyada k/t-nin əsasını nə təşkil edir?

- 1) heyvandarlıq
- 2) çayçılıq
- 3) quşçuluq
- 4)) bitkiçilik
- 5) bunların heç biri

156. İtaliyada bitkiçilik k/t-da məhsulun dəyərinin neçə hissəsini verir ?

- 1)) 4/5
- 2) 3/5
- 3) 1/7
- 4) 1/8
- 5) 1/3

157. İtaliyada hansı fermer təsərrüfatları üstünlük təşkil edir?

- 1) xırda və orta fermer təsərrüfatını
- 2)) iri fermer təsərrüfatını

- 3) kiçik fermer təsərrüfatlarını
- 4) bunların hamısı
- 5) bunların heç biri

158. İri fermer təsərrüfatları ölkədə istehal və ixrac olunan məhulun neşə faizini verir?

- 1)) 90 %
- 2) 30 %
- 3) 10 %
- 4) 50 %
- 5) 20 %

159. İtaliyada heyvandarlıq neçənci dərəcəli sahə hesab olunur?

- 1)) II dərəcəli
- 2) I dərəcəli
- 3) III dərəcəli
- 4) heyvandarlıq inkişaf etmir
- 5) bunların heç biri

160. İtaliyada hansı istiqamətdə heyvandarlıq inkişaf edir ?

- 1) quşçuluq üzrə
- 2) ətçilik üzrə
- 3) südçülük üzrə
- 4)) ətçilik-südçülük üzrə
- 5) bunların heç biri

161. Aqrar islahatların əsasları haqqında qanun nə vaxt qəbul olunub?

- 1)) 18 fevral 1995
- 2) 10 fevral 1995
- 3) 18 fevral 2000
- 4) qəbul olunmayıb
- 5) 20 fevral 2011

162. İnkişaf etmiş ölkələrin k/t-nın ümumi xüsusiyyətləri:

- 1) maddi-texniki təchizat
- 2) istehsal xidmətlərinin təşkili
- 3) emaledici sahənin regionlara yaxınlaşdırılması
- 4) aqrar sahənin dövlət təminatı
- 5)) bunların hamısı

163. Almaniyanın heyvandarlıq sahələrində hansı sahə üstünlük təşkil edir?

- 1)) donuzçuluq
- 2) quşçuluq
- 3) qoyunçuluq
- 4) bunların hamısı
- 5) bunların heç biri

164. Almaniyanın iqlimi necədir?

- 1) yumşaq
- 2) yağmurlu
- 3)) yumşaq kontinental
- 4) isti
- 5) qeyri-sabit

165. Almaniya hansı əkinçilik növü üstünlük təşkil edir

- 1)) kartof isehsalı
- 2) tütün
- 3) pambıq
- 4) buğda
- 5) bunların hamısı

166. Almaniya k/t əhalinin tələbatının neçə faiz təşkil edir?

- 1) 30 %
- 2) 50%
- 3)) 70%
- 4) 10%
- 5) 100%

167. Almaniya k/t texniki cəhətdən necə təmin olunur?

- 1)) tamamilə mexanikləşdirilir
- 2) qismən mexanikləşib
- 3) avtomatlaşdırılıb
- 4) yarı avtomatlaşdırılıb
- 5) bunların heç biri

168. Ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqaməti nədir?

- 1)) ekoloji təmiz məhsullarla təchiz edilməsi
- 2) torpaqların münbitliyinin artırılması
- 3) süvarılan torpaqların sahələrinin artırılması

- 4) bunların heç biri
- 5) bunların hamısı

169. Yoxsulluğun azaldılması strategiyası necə müəyyən edilmişdir?

- 1) iqtisadi imkanların yaradılması
- 2) hüquq və imkanların genişləndirilməsi
- 3) maddi təhlükəsizliyin artması
- 4) bunların heç biri
- 5) bunların hamısı

170. Milli ərzağa nəzarət sisteminin vəzifələrinə bunlardan hansılar daxildir?

- 1) milli aqrar istehsalının müntəzəm artımı
- 2) böhranlar zamanı vaxtında və adekvat tədbirlərin həyata keçirilməsi
- 3) təhlükəsiz və yüksək keyfiyyətli ərzaqla təminatda istehlakçıların ümüdlərinin doğrultması
- 4) ədalətli beynəlxalq ticarət
- 5) bunların hamısı

171. Latın Amerikasısı ölkələri necə dövlətdir?

- 1) zəngin yeraltı və yer üstü sərvətlərə malik
- 2) zəngin neft dövlətidir
- 3) zəngin qaz dövlətidir
- 4) bunların heç biri
- 5) bunların hamısı

172. Cənubi Amerikanın qara torpaqlı sahəsi k/t-nın inkişafı üçün necədir?

- 1) əlverişsiz
- 2) əlverişli
- 3) normal
- 4) bunların heç biri
- 5) bunların hamısı

173. Latın Amerikasısı ölkələri k/t-ı məhsulları istehsalına görə dünya miqyasında yeri?

- 1) heç bir yer tutmur
- 2) mühüm yer tutur
- 3) k/t-ı inkişaf etmir
- 4) bunların heç biri
- 5) bunların hamısı

174. Latın Amerikası ölkələri dünya kofe ixracının necə faizini verir?

- 1) 40%
- 2) 70%
- 3) 90%
- 4) 100%
- 5) 20%

175. Latın Amerikası ölkələri şəkərin necə faiz qədərini verir?

- 1) 60%
- 2) 10%
- 3) 100 %
- 4) 50%
- 5) 0%

176. Latın Amerikası ölkələri kakao istehsalının necə faiz verir?

- 1) 50%
- 2) 30%
- 3) 70%
- 4) 100%
- 5) bunların heç biri

177. Meksikanın hansı sahəsi üstün inkişaf edib?

- 1) sənaye sahəsi
- 2) kənd təsərrüfatı sahəsi
- 3) emal sahəsi
- 4) bunların hamısı
- 5) bunların heç biri

178. Yaponiyada kənd təsərrüfatının hansı sahəsi yüksək inkişaf edib?

- 1. (Çəltikçilik)
- 2. Tərəvəzçilik
- 3. Meyvəçilik
- 4. Çayçılıq
- 5. Yemçilik

179. Yaponiyanın aqrar bölməsində birinci islahat nə vaxt aparılıb?

- 1. (1946-1949-cu illərdə)
- 2. 1970-1975-ci illərdə
- 3. 1980-1985-ci illərdə

4. 2000-ci ildə
5. 2007-ci ildə

180. Yaponiyanın bazar iqtisadiyyatına keçməsi hansı illəri əhatə edir?

1. (1960-1965-ci illəri)
2. 1816-1850-ci illəri
3. 1915-1920-ci illəri
4. 1930-1940-ci illəri
5. 2001-2005-ci illəri

181. Dünyada ən çox ipək istehsal olunan ölkələr hansıdır?

1. (Yaponiya, Çin Xalq Respublikası)
2. Cənubi və Şimali Koreya
3. Özbəkistan, Azərbaycan
4. Qazaxıstan, Türkmənistan
5. İran İslam Respublikası

182. Dünya balıq ovuna görə lider ölkələr hansıdır?

1. (Yaponiya, Portuqaliya)
2. Hindistan
3. Pakistan, Əfqanıstan
4. Banqladeş, Əlcəzair
5. Mərakeş, Monqolustan

183. Yaponiyada aparılan aqrar islahatın məqsədi nədir?

1. (Ölkəni bazar iqtisadiyyatı yoluna keçirmək)
2. Ölkəni tənəzzülə düşər etmək
3. İqtisadiyyatı sabitləşdirmək
4. İnvestisiyanı gücləndirmək
5. Böhranlı vəziyyət yaratmaq

184. Bitki yağı istehsalına görə lider ölkələr hansılardır?

1. Yaponiya
2. Almaniya
3. İngiltərə
4. Fransa
5. (Bunların hamısı)

185. Dünyada ən çox mineral gübrədən istifadə edən ölkələr:

1. (Yaponiya, ABŞ)
2. İspaniya, Şimali Koreya
3. Bolqarıstan, Macarıstan
4. Ukrayna, Gürcüstan
5. Hindistan, Banqladeş

186. Kiçik fermer təsərrüfatların ləğv etmək siyasəti yeridən ölkələr hansıdır?

1. (ABŞ, Yaponiya, Fransa)
2. Çin Xalq Respublikası, İran İslam Respublikası
3. Azərbaycan, Gürcüstan
4. Orta Asiya respublikaları
5. Avstriya, Rumıniya

M - 6

187. Hollandiyanın ərazisi neçə min km²-dir?

- 1) 32 min km²
- 2) 32,5 min km²
- 3) 50 min km²
- 4) 80 min km²
- 5) 100 min km²

188. Hollandiyanın k/t-ı nə ilə fərqlənir?

- 1) intensiv inkişaf səviyyəsinə görə
- 2) milli gəlirinə görə
- 3) təbiətinə görə
- 4) bunların hamısına
- 5) bunların heç birinə

189. Hollandiyada k/t-nın aparıcı sahəini nə təşkil edir?

- 1) bitkiçilik
- 2) əkinçilik
- 3) heyvandarlıq
- 4) tütünçülük
- 5) bunların heç biri

190. Hollandiyada bunlardan hansı idxal olunur?

kofe
kakao
çay

ərzaq taxılı

5)) bunların hamısı

191. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında aqrar sahənin tutduğu yer

- 1) torpaq fondu ilə təchiz olunması
- 2) su ilə təchiz olunması
- 3) əmək ehtiyatları ilə təchiz olunması
- 4) bunların heç biri
- 5)) bunların hamısı

192. Asiya ölkəsində neçə faiz əhali k/t məhsullarının istehsalı ilə məşğul olur?

- 1) 20%
- 2) 30%
- 3)) 50%
- 4) heç kəs k/t ilə məşğul olmur
- 5) 100%

193. İqtisadi əməkdaşlıq təşkilatı (İƏT) neçənci ildən fəaliyyət göstərir?

- 1)) 1985
- 2) 1990
- 3) 1992
- 4) 2001
- 5) 2011

194. Yaponiyada k/t-nın əsas sahəsi nə hesab olunur?

- 1) donuzçuluq
- 2) quşçuluq
- 3)) üzümçülük
- 4) heyvandarlıq
- 5) əkinçilik

195. Dünyada əhəlinin az məskunlaşdığı ölkələr hansıdır?

1. Avstraliya
2. Monqolustan
3. Əlcəzair
4. Əfqanıstan
5. (Bunların hamısı)

196. Dünyada ən çox qoyun əti istehsal edən Ölkələr hansıdır?

1. (Avstraliya, Yeni Zelandiya)

2. Almaniya, Italiya
3. Özbəkistan, Belarusiya
4. Çin Xalq Respublikası
5. Yaponiya

197. Yun istehsalı üzrə lider ölkələr hansıdır?

1. (Avstraliya, Yeni Zelandiya)
2. Argentina, Çili
3. Kuba, Hindistan
4. Almaniya, Polşa
5. İngiltərə, Fransa

198. Dünyada ən çox heyvandarlıq məhsulları istehsal edən ölkələr:

1. ABŞ,
2. Argentina
3. Avstraliya
4. Yeni Zelandiya
5. (Bunların hamısı)

199. Dünyada ən çox süd və süd məhsulları istehsal və ixrac edən ölkələr:

1. Avstraliya
2. ABŞ
3. Fransa
4. Yeni Zelandiya
5. (Bunların hamısı)

200. Yeni Zelandiyada kənd təsərrüfatı ixtisaslaşma istiqaməti:

1. (Südlük-ətlik istiqamətli maldarlıq)
2. Quşçuluq
3. Arıçılıq
4. Taxılçılıq
5. Yemçilik

201. Dünyada bal istehsalı və ixracı üzrə lider ölkə hansıdır?

1. (Yeni Zelandiya)
2. İngiltərə
3. Fransa
4. Somali
5. Kosta-Rika

202. Dünyada ən çox pambıq istehsal edən ölkələr:

1. ABŞ
2. Özbəkistan
3. Misir Ərəb Respublikası
4. Somali
5. (Bunların hamısı)

203. İngiltərədə aqrar sahənin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir?

1. (1910-1930-cu illəri)
2. 1815-1850-ci illəri
3. 1850-1900-cu illəri
4. 1900-1910-cu illəri
5. 2005-2007-ci illəri

204. İngiltərədə kənd təsərrüfatının inkişafının ikinci mərhələsi hansı illəri əhatə edir?

1. (1930-1940-cı illəri)
2. 1941-1942-ci illəri
3. 1943-1944-cü illəri
4. 1945-1946-cı illəri
5. 1946-1950-ci illəri

205. İngiltərənin ümumi milli gəlirində kənd təsərrüfatının xüsusi çəkisi:

1. (4 %-ə qədər)
2. 10 %-ə qədər
3. 15 %-ə qədər
4. 20 %-ə qədər
5. 30 %-ə qədər

206. İngiltərədə aqrar böhranlar hansı dövrü əhatə edir?

1. (XIX əsrin axırı XX əsrin əvvəlini)
2. XVII əsrin axırını
3. XVIII əsrin ortalarını
4. XVIII əsrin birinci yarısını
5. XX əsrin axırını

207. İngiltərədə kənd təsərrüfatının ixtisaslaşması istiqaməti:

1. (Südlük-ətlik istiqamətli maldarlıq)

2. Qoyunçuluq
3. Donuzçuluq
4. Quşçuluq
5. Taxılçılıq, yemçilik

208. İngiltərədə kənd təsərrüfatının inkişafında üçüncü mərhələnin xarakterik cəhətləri:

1. Maldarlığın dağ regionlarında yerləşdirilməsi
2. Otların yaxşılaşdırılması
3. Torpaqların keyfiyyətə yaxşılaşdırılması
4. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması
5. (Bunların hamısı)

209. İngiltərədə heyvandarlığın ümumi məhsulda xüsusi çəkisi:

1. (70%-dən çox)
2. 50%-ə qədər
3. 40,5-45,6%-ə qədər
4. 30%-ə qədər
5. 90%-ə qədər

210. Fransada kənd təsərrüfatının ixtisaslaşma istiqaməti:

1. (Maldarlıq-taxılçılıq)
2. Qoyunçuluq
3. Donuzçuluq
4. Yemçilik
5. Üzümçülük

211. Fransada kənd təsərrüfatının ümumi gəlirdə tutduğu xüsusi çəki:

1. (10%-ə qədər)
2. 5,1-6%-ə qədər
3. 7%-ə qədər
4. 15%-ə qədər
5. 20%-ə qədər

212. Fransada aparılan birinci islahat dövrü əhatə edir?

1. (XVIII əsrin axırı)
2. XVII əsrin əvvəli
3. XVIII əsrin əvvəli
4. XX əsrin ortalarını
5. XX əsrin axırı

213. Fransada istehsalın təşkilində üstünlük təşkil edən formalar:

1. (İstehsalın təşkilinin icarə forması)
2. Kollektiv təsərrüfat forması
3. İstehsal kooperativləri
4. Dövlət mülkiyyəti forması
5. Kiçik müəssisələr

214. Almaniya da keçirilən islahatın məqsədi:

1. (İri fermer təsərrüfatlarının inkişafının təmin edilməsi)
2. Xırda kəndli təsərrüfatının saxlanılması
3. Kooperativlərin təşkili
4. Dövlət mülkiyyətinə əsaslanan təsərrüfatların yaradılması
5. Şəxsi, yardımçı təsərrüfatların yaradılması

215. Ölkə iqtisadiyyatında kənd təsərrüfatının tutduğu xüsusi çəki:

1. (6%-dən çox)
2. 3,5-4%-ə qədər
3. 10,5-20%-ə qədər
4. 15%-dən aşağı
5. 30%-ə qədər

216. Almaniya da fermer təsərrüfatlarının optimal həcmi neçə hektar təşkil edir?

1. (20 hektar)
2. 50 hektar
3. 3 hektar
4. 100 hektar
5. 7 hektar

217. Almaniya da istehsalın ixtisaslaşma istiqaməti:

1. (Südlük-ətlik istiqamətli maldarlıq)
2. Qoyunçuluq
3. Donuzçuluq
4. Taxılçılıq
5. Tərəvəzçilik

218. Çin Xalq Respublikasında aparılan islahatın banisi kimdir?

1. (Den Sia Pin)
2. Montsezdu

3. Sun Cun Van
4. Kim Ir Sen
5. Xun Van Sey

219. Çin Xalq Respublikasında aparılan islahatlar hansı illəri əhatə edir?

1. (1978-1985-ci illəri)
2. 1915-1920-ci illəri
3. 1930-1940-ci illəri
4. 1950-1960-cı illəri
5. 1960-1970-ci illəri

220. Çin Xalq Respublikasında xarici investorları cəlb etmək üçün tətbiq etdiyi güzəşt

1. (Vergi güzəştləri (50%))
2. Kredit güzəştləri
3. Təminatlı daxili bazar
4. Güzəştli şərtlərlə məhsul ixracı
5. İdxal mallarına risum güzəştləri

221. Çin Xalq Respublikasında becərilən əsas dənli bitki hansıdır?

1. (Çəltik)
2. Qarğıdalı
3. Kuncüt
4. Darı
5. Taxıl

222. İtaliyada əsas ixrac məhsulları hansıdır?

1. (Zeytun yağı və şərabçılıq məhsulları)
2. Taxılçılıq məhsulları
3. Subtropik meyvə məhsulları
4. Yağlı bitkilər məhsulu
5. Heyvandarlıq məhsulları

223. İtaliyada ümumi məhsulun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi:

1. (15%-ə qədər)
2. 3,5-7%-ə qədər
3. 8%-dən yuxarı
4. 50%-ə qədər
5. 55%-dən yuxarı

224. İtaliyada hansı təsərrüfatçılıq forması üstünlük təşkil edir:

1. (Kəndli (fermer) təsərrüfatları)
2. Kiçik müəssisələr
3. Kollektiv müəssisələr
4. Kənd təsərrüfatı istehsal kooperativləri
5. Xırda və orta kəndli təsərrüfatları

225. Hollandiyada kənd təsərrüfatının aparıcı sahəsi hansıdır?

1. (Heyvandarlıq)
2. Taxılçılıq
3. Çəltikçilik
4. Üzümçülük şərabçılıq
5. Kofe istehsalı

226. Hollandiyada əsas idxal məhsulları:

1. Ərzaq taxılı
2. Un, çay
3. Pambıq
4. Kofe, kakao
5. (Bunların hamısı)

227. Yunanıstanın əsas ixrac məhsulları hansıdır?

1. (Tütün, zeytun yağı, subtropik məhsullar)
2. Dənli bitki məhsulları
3. Heyvandarlıq məhsullar
4. Tərəvəz məhsullar
5. Yem bitkilərinin məhsulları

228. Yunanıstanın əsas idxal məhsulları hansıdır?

1. (Heyvandarlıq məhsulları)
2. Subtropik bitki məhsulları
3. Meyvə-tərəvəz məhsulları
4. Sitrus bitkilərinin məhsulları
5. Zeytun yağı

229. Yunanıstanda aparılan islahatın məqsədi:

1. (Aqrar sahəni bazar iqtisadiyyatı əsasında təşkil etmək)
2. Kollektiv təsərrüfat forması yaratmaq
3. Böhranlı vəziyyət yaratmaq

4. İstehsal kooperativləri təşkil etmək
5. İstehsala investisiya qoymaq

230. İspaniyada aparılan islahatın məqsədi:

1. (Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək)
2. Ekstensiv inkişafa yol açmaq
3. Heyvanların baş sayını artırmaq
4. Üzümçülüyn inkişafını məhdudlaşdırmaq
5. Taxıl istehsalını azaltmaq

231. İspaniyanın əsas ixrac məhsulları hansıdır?

1. Zeytun yağı
2. Şərab məhsulları
3. Tərəvəz məhsulları
4. Meyvə məhsulları
5. (Bunların hamısı)

232. İspaniyanın əsas idxal məhsulları hansıdır?

1. (Dənli bitkilər məhsulu)
2. Şərabçılıq məhsulu
3. Pambıq və pambıq məhsulu
4. Tütün və tütün məhsulu
5. Meyvə-tərəvəz məhsulları

233. Portuqaliyada aparılan islahatın məqsədi:

1. (Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi)
2. İstehsala sərmayənin aşağı salınması
3. Yeni təsərrüfat formalarının tətbiqi
4. Böhranlı vəziyyətin yaradılması
5. Ekstensiv inkişafa meyillilik

234. Hindistanın kəndlərində yaşayan əhəlinin xüsusi çəkisi:

1. (50%-ə qədər)
2. 35%-ə qədər
3. 40%-ə qədər
4. 60%-dən çox
5. 15-20%-ə qədər

235. Hindistanda əkin sahəsinin neçə %-i ərzaq məhsulları altında istifadə olunur?

1. (85%-ə qədər)
2. 30%-ə qədər
3. 35-40%-ə qədər
4. 50%-ə qədər
5. 28-30%-ə qədər

236. Hindistanın kənd təsərrüfatında neçə məhsulun toplanması mövsümü mövcuddur?

1. (Yay və qış mövsümü)
2. Payız mövsümü
3. Yaz mövsümü
4. Yalnız yay mövsümü
5. Yalnız qış mövsümü

237. Hindistanın əsas ixrac məhsulları hansıdır?

1. Çay
2. Tütün
3. Kofe
4. Pambıq
5. (Bunların hamısı)

238. İran İslam Respublikasında aparılan islahatın məqsədi:

1. (İstehsalın ixtisaslaşmasını təmin etmək)
2. Ekstensiv inkişafa üstünlük vermək
3. Xırda kəndli təsərrüfatları yaratmaq
4. Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat təşkil etmək
5. Fərdi təsərrüfatların fəaliyyətini gücləndirmək

239. Türkiyə iqtisadiyyatında aparıcı sahə hansıdır?

1. (Kənd təsərrüfatı)
2. Tikinti
3. İctimai iaşə
4. Sənaye
5. Ticarət

240. Türkiyənin əsas ixrac məhsulları:

1. (Tütün, pambıq)

2. Ərzaq taxılı
3. Meyvə məhsulları
4. Tərəvəz məhsulları
5. Ət və süd məhsulları

241. Latın Amerikası ölkələrinin əsas ixrac məhsulları hansıdır?

1. Pambıq
2. Kofe
3. Banan və kakao
4. Ərzaq taxılı
5. (Bunların hamısı)

242. Meksikada torpaq üzərində mülkiyyət formaları:

1. (Exidatorlar, icarədarlar, torpaq sahibkarı)
2. Dövlət mülkiyyətli təsərrüfatlar
3. Fərdi təsərrüfatlar
4. İstehsal kooperativləri
5. Kiçik müəssisələr

243. Meksikada aparılan islahatın məqsədi:

1. (Aqrar sahənin sənaye əsaslarına keçirmək)
2. İstehsalın təşkili formasını dəyişmək
3. Suvarma sistemini yaratmaq
4. Torpaqların rekultivasiyası
5. İstehsalın ixtisaslaşmasını təmin etmək

244. Meksikanın əsas ixrac məhsulları:

1. (Pambıq, sitrus məhsulları)
2. Ərzaq taxılı
3. Dən üçün qarğıdalı
4. Heyvandarlıq məhsulları
5. Çay

245. Argentinada kənd təsərrüfatının əsas sahəsi hansıdır?

1. (Ərzaq taxılı)
2. Tərəvəz məhsulları
3. Meyvə məhsulları
4. Çay
5. Şəkər tozu

246. Dövlətin milli təhlükəsizliyi altında ölkənin aşağıdakı vəziyyəti anlaşılır:

1. Отсутствуют или устранены внешние и внутренние угрозы национальным ценностям Milli dəyərlərə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
2. Отсутствуют или устранены внешние и внутренние угрозы национальному образу жизни Milli həyat tərzinə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
3. Ölkənin mühüm maraqlarının həyata keçirilməsi təmin olunur
4. ((Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

247. Dövlətin milli təhlükəsizliyi nəyi təmin edir?

1. Vətəndaşların, cəmiyyətin həyatı mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
2. Dövlətin həyatı mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
3. Milli dəyərlərin və həyat tərzinin xarici və daxili təhlükələrdən müdafiəliyini
4. ((Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

248. Milli təhlükəsizliyə təhdidlər mahiyyətə bölünürlər:

- 1.((Siyası, iqtisadi, hərbi, ekoloji
2. Siyasi və iqtisadi
3. Hərbi və ekoloji
4. İqtisadi və hərbi
5. Bütün cavablar səhvdir

249. İqtisadi təhlükəsizlik –iqtisadi sistemin aşağıdakıları şərtləndirən mühüm keyfiyyət xarakteristikasıdır:

1. Əhalinin həyat fəaliyyətinin normal şəraitinin saxlanması qabiliyyəti
2. Milli iqtisadiyyatın resurslarla təmin edilməsi
3. Dövlətin milli maraqlarının ardıcıl surətdə həyata keçirilməsi
4. ((Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

250. Milli təhlükəsizlik sistemində daxildir:

1. Ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi
2. Cəmiyyətdə ictimai sülhün saxlanması
3. Ekoloji fəlakətlərdən müdafiə

4. İqtisadi təhlükəsizlik
5. ((Bütün cavablar düzdür

251. İqtisadi təhlükəsizlik şəraitində təmin olunurlar:

1. Dayanıqlı iqtisadi artım
2. İctimai tələbatın kifayət qədər təmin edilməsi (ödənilməsi)
3. Səmərəli idarəetmə
4. Milli və beynəlxalq səviyyədə iqtisadi maraqların müdafiə edilməsi
5. ((Bütün cavablar düzdür

252. İqtisadi təhlükəsizliyin mühüm tərkib hissələrini təşkil edirlər:

1. İqtisadi müstəqillik
2. Sabitlik və dayanıqlılıq
3. İnkişafa və tərəqqiyə bacarıq
4. ((Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

253. İqtisadi təhlükəsizlik bölünür:

1. ((Xarici və daxili
2. Ərzaq və qeyri-ərzaq
3. Milli və xarici
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

254. Xarici iqtisadi təhlükəsizlik aşağıdakı deməkdir:

1. ((Xarici dövlətlərin, iqtisadi və ya siyasi subyektlərin hərəkətlərindən və ya məqsədlərindən doğan təhlükələr
2. Beynəlxalq təhlükəsizliyin təmin edilməsi
3. Ölkəyə təhlükəsiz məhsulların gətirilməsinin təmin edilməsi
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

255. Daxili iqtisadi təhlükəsizlik aşağıdakını ifadə edir:

1. ((İqtisadiyyatın ölkə daxilində baş verən proseslər nəticəsində təbii surətdə yaranan və qəsdən edilən təhlükələrə dayanıqlılığı
2. Milli istehsalçıların himayəsi
3. Ölkədə təhlükəsiz məhsulların istehsalının təmin edilməsi
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

256. Xarici iqtisadi təhlükəsizliyə aiddir:

1. Maliyyə
2. Ticarət
3. Texnoloji
4. ((Bütün cavablar düzdür
- 5 Bütün cavablar səhvdir

257. Daxili iqtisadi təhlükəsizliyə aiddir:

1. Enerji
2. Xammal
3. Ekoloji
4. İnformasiya
- 5.((Bütün cavablar düzdür

258. Ərzaq təhlükəsizlik probleminin əhəmiyyəti aşağıdakı ilə şərtlənir:

1. ((Cəmiyyətdə sosial iqtisadi sabitliyin saxlanmasında əhalinin ərzaq təminatının rolu ilə
2. Əhali üçün ərzaq məhsullarının rolu ilə
3. Aqrar sahənin iqtisadiyyatda yeri ilə
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

259. Ərzaq təhlükəsizliyi aşağıdakı ilə şərtlənir:

1. Ölkənin ümumi iqtisadi və xüsusən də aqrar sənaye sahəsinin inkişaf səviyyəsi ilə
2. Dövlətin sosial, aqrar sənaye və xarici iqtisadi siyasəti ilə
3. Ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət sisteminin mövcudluğu ilə
4. ((Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

260. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə daxildir:

1. ((Sabit ərzaq təminatının təmin edilməsi, həmçinin ərzaq asılılığını aradan qaldırmağa imkan verən kənd təsərrüfatı istehsalının həcmi qorunub saxlanması
2. Sabit ərzaq təminatının təmin edilməsi
3. Kənd təsərrüfatı istehsalının həcmi saxlanması
4. Ərzaq müstəqilliyinin təmin edilməsi
5. Əhali üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi

261. Ərzaq təhlükəsizliyi asılıdır:

1. ((Makroiqtisadi vəziyyətdən və milli iqtisadiyyatın aqrar-sənaye sahəsinin inkişafından
2. Kənd təsərrüfatının inkişaf səviyyəsindən
3. Emal sənayesinin inkişaf səviyyəsindən
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

262. Ərzaq təhlükəsizliyi – ölkə iqtisadiyyatının elə bir vəziyyətidir ki, hansında təmin olunur:

1. ((Ölkənin ərzaq müstəqilliyi və bütün əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün zəruri olan həcmdə ərzağın əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi (mümkünlüyü)
2. Əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün ərzağın təhlükəsizliyi
3. Əhalinin fəal və sağlam həyat tərzini sürməsi üçün ərzağın əldə edilməsinin əlverişliliyi
4. Ölkənin iqtisadi müstəqilliyi
5. Ölkənin iqtisadi təhlükəsizliyi

263. Ərzaq təhlükəsizliyi əldə olunur:

1. ((Milli istehsal olan ərzaq məhsulları ilə təmin olunması və onların çatışmayan növlərinin idxal etmək imkanı ilə
2. Milli istehsalçıların müstəqilliyinin təmin olunması ilə
3. İstehsalçıların məhsul istehsalında azad seçimi ilə
4. İstehsalçıların məhsula qiymət formalaşdırmasında azad seçimlərinin olmaları ilə
5. Ölkənin ərzaq məhsullarının idxalından azad olması ilə

264. Ərzaq müstəqilliyi –belə bir haldır ki, hansında:

1. ((Xaricdən ərzaq məhsullarının gətirilməsi dayandırıldığı halda ölkədə ərzaq böhranı yaranmır
2. Milli istehsalçıların xarici bazarlardan müstəqilliyi (asılı olmaması) təmin olunur
3. İstehsalçıların məhsul istehsalında azad seçimlərinin olması həyata keçirilir
4. İstehsalçıların öz məhsullarına qiymət formalaşdırmasında azad seçimləri təmin olunur
5. Ölkənin idxal asılılığından azad olması təmin olunur

265. Daxili ərzaq bazarının dayanıqlılığı aşağıdakı ilə müəyyən edilir:

1. Kənd təsərrüfatı məhsullarının istehsal və ehtiyat həcmi

2. Xammal və ərzağın istehsal və ehtiyat həcmələri ilə
3. Kənd təsərrüfatı məhsullarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə
4. Xammal və ərzağın ehtiyatlarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə
5. ((Bütün cavablar düzdür

266. Ərzağın əldə olunmasının fiziki əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

1. ((Bütün ölkə ərazisində istənilən məqamda alıcılıq qabiliyyətinə müvafiq miqdarda və çeşiddə ərzaq məhsullarının mövcudluğu
2. Əmtəə tədavülünün təşkili və ərzaq məhsullarının realizasiyası (satışı)
3. Əhaliyə ərzaq məhsullarının çatdırılması
4. Əhalinin ərzaq məhsulları ilə təchizatı
5. Əhalinin ərzaq məhsullarının əldə etmək imkanı

267. Ərzağın əldə olunmasının iqtisadi əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

1. Əhalinin keyfiyyətli ərzaq məhsulları əldə etməsi
2. ((Mövcud olan istehlak strukturu, qiymət sistemi və gəlirlər səviyyəsində əhalinin ərzaq (qida) məhsullarının əldə etməsi imkanı
3. Ərzağın qiymətə görə əldə edilməsinin əlverişliliyi
4. Əhalinin ərzaq (qida) məhsullarını onların qiymətlərinə müvafiq olaraq əldə etmək imkanı
5. Əhalinin ərzaq (qida) məhsullarını öz gəlir səviyyəsinə müvafiq olaraq əldə etmək imkanı

268. Ərzaq (qida) məhsullarının zəruri istehsal həcmi bu deməkdir:

1. ((Əmtəə istehsalçıları tərəfindən istehsal edilən həyati mühüm qida məhsullarının və qida xammalının həcmi (səviyyəsi)
2. İstehsal edilən kənd təsərrüfatı məhsullarının miqdarı (həcmi)
3. Ölkədə istehsal olunan ərzaq məhsullarının miqdarı (həcmi)
4. Bütün cavablar düzdür
5. Bütün vabalar səhvdir

269. Dövlət ərzaq ehtiyatı bu deməkdir:

1. ((Ərzaq məhsullarının həcmi azaldılmayan cari ehtiyatından ibarət olan dövlətin maddi ehtiyatının bir hissəsi
2. Ölkədə bütün ərzağın ehtiyatları
3. Ölkədə kənd təsərrüfatı xammalının ehtiyatı
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

270. Dövlət ərzaq ehtiyatları nəzərdə tutulub:

1. ((Ərzaq məhsullarının ehtiyatlarını ərzaq böhranı zamanı istifadə edilməsi üçün
2. Əhalinin fasiləsiz ərzaq məhsulları ilə təmin edilməsi üçün
3. Əhalinin ərzaq təminatı üçün
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

271. İstehlakçılar üçün ərzaq təhlükəsizliyi bu deməkdir:

1. ((Sağlamlığa zərər yetirə biləcək keyfiyyətsiz qida məhsullarının istehsal, satış və istehlakının qarşısının alınması
2. Ölkədə ekoloji təmiz məhsulların istehsalı
3. Keyfiyyətli qida məhsullarının satışı (realizasiyası)
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

272. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bu deməkdir:

1. ((Ərzaq böhranının qarşısının alınmasına yönəlmiş tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, fizioloji qidalanma normaları çərçivəsində əhalinin həyati mühüm ərzaqlarda tələbatının ödənilməsi
2. Ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsinə yönəlmiş tədbirlərin aparılması
3. Ərzaq məhsullarının əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

273. Ərzaq böhranı – elə bir haldır ki, hansında:

1. ((Əhalinin həyati mühüm qida məhsulları ilə təminatı təhlükə altında olur
2. Ölkədə ərzaq çatışmamazlığı hiss olunur
3. Ölkəyə idxal olunan ərzaq məhsullarının həcmi milli istehsal həcmi üstələyir
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

274. Qidalanmanın fizioloji normaları altında başa düşülür:

1. ((Sağlam insana hesablanmış qida maddələrinin və enerjinin elmi-əsaslandırılmış və təsdiqlənmiş istehlak normaları
2. İnsanın qəbul etdiyi qida maddələrinin və enerjinin miqdarı
3. İnsanın gündəlik rasionu
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

275. Həyatı mühüm qida məhsulları bunlardır:

1. Müəyyən ölkənin əhalisi tərəfindən istehlak olunan qida məhsulları
2. ((İnsanın əsas qida rasionunu təşkil edən qida məhsulları
3. İnsanın bütün istehlak etdiyi qida məhsulları
4. Bütün cavablar səhvdir
5. Sağlam insana hesablanmış qida maddələrinin və enerjinin istehlak normaları

276. Əsas qida məhsulları istehlakının rəşional normaları budur:

1. ((Optimal qidalanmanın müasir elmi prinsiplərinə müvafiq olaraq əsas qida məhsullarını daxil edən ərzaq toplamı
2. Əhalinin həyatı mühüm ərzaqlara olan tələbatının ődənilməsi
3. Qida maddələrinin və enerjinin istehlak normaları
4. Bütün cavablar düzdür
5. Bütün cavablar səhvdir

277. Dünya təsərrüfatının sahə strukuru hansıdır:

1. ((Sənaye, kənd təsərrüfatı, tikinti, istehsal və qeyri-istehsal infrastruktur
2. Sənaye və kənd təsərrüfatı
3. İstehsal və sosial infrastruktur
4. Sənaye və istehsal infrastruktur
5. Bütün cavablar səhvdir

Mövzu 7

278. Ekoloji kənd təsərrüfatı birliyinin hərəkətinin beşiyi hansı qitə sayılır?

- 1)) Avropa
- 2) Asiya
- 3) Amerika
- 4) Afrika
- 5) Avstraliya

279. İtaliyanın milli məhsulunun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi nə qədərdir?

- 1)) 8.5%
- 2) 18.5 %
- 3) 28.5%
- 4) 38.5 %
- 5) 48.5 %

280. İsveçin k/t-ı hansı sahədə ixtisaslaşmış?

- 1) bitkiçilik
- 2) bağçılıq
- 3) meyvə-tərəvəz
- 4) ətlilik-südlük heyvandarlıq
- 5) broyler

281. İsveçdə ətlilik-südlük heyvandarlıq k/t-ı gəlirinin neçə faizini təşkil edir?

- 1) 38 faizini
- 2) 48 faizini
- 3) 58 faizini
- 4) 78 faizini
- 5) 78 faizini

Mövzu 8

282. Afrika ölkələrində ekoloji istehsal sertifikatlaşdırılırmı?

- sertifikatlaşdırılır
- sertifikatlaşdırılmır
- 3) çox nadir hallarda sertifikatlaşdırılır
- 4) yalnız Mərkəzi Afrika ölkələrində sertifikatlaşdırılır
- 5) Ekvador boyu ölkələrdə sertifikatlaşdırılır

283. Afrika ekoloji təsərrüfatçılığın genişləndirilməsində başlıca amil nədir?

- 1) yerli əhalinin ekoməhsullara artan tələbatı
- 2) inkişaf etmiş ölkələrin ekoməhsullara artan tələbat
- 3) Afrikanın Aralıq dənizi sahilləri ölkələrindəki siyasi vəziyyətin iqtisadiyyata təsiri
- 4) milli kapitalın üstünlük təşkil etməsi
- 5) k/t-ı istehsalının sürətli intensivləşdirilməsi

284. Misir iqtisadiyyatı hansı sahə üzrə ixtisaslaşıb?

- 1) maşınqayırma
- 2) gəmiqayırma
- 3) kompyuter avadanlıqları istehsalı
- 4) aqrar-sənaye
- 5) heyvandarlıq

285. Misirdə ən çox becərilən əsas k/t-ı bitkisi hansıdır?

- 1) tərəvəz
- 2) üzüm

- 3) xurma
- 4) arpa
- 5)) uzunlifli pambiq

286. Misir dünyada istehsal olunan (MDB ölkələri istisna edilməklə) uzunlifli pambığın nə qədərini verir?

- 1) 10 faizini
- 2) 30 faizini
- 3)) 50 faizini
- 4) 70 faizini
- 5) 90 faizini

Mövzu 9

287. Latın Amerikasını ölkələrində sertifikatlaşdırılmış ərazilərin ümumi sahəsini neçə hektar təşkil edir?

- 1) 2,4 milyon hektar
- 2) 4,4 milyon hektar
- 3)) 6,4 milyon hektar
- 4) 8,4 milyon hektar
- 5) 10,4 milyon hektar

288. Latın Amerikasını ölkələrinin əksəriyyətinin ekoloji əkinçilik əraziləri nə qədər sahəyə malikdir?

- 1) 50 min hektar
- 2)) 100 min hektar
- 3) 150 min hektar
- 4) 200 min hektar
- 5) 250 min hektar

289. Arqentinada torpaqsız kəndlilər hansı yolla torpağı əldə etməyə məcburdurlar?

- 1) onlar torpağı qanunsuz yolla zəbt etməyə məcburdurlar
- 2) onlar torpağı hüquq mühafizə orqanlarına müraciət etməklə əldə edirlər
- 3)) onlar torpağı icarəyə götürməyə məcburdurlar
- 4) bütün cavablar səhvdir
- 5) bütün cavablar düzdür

290. Arqentinada istehsal əsasən hansı sahədə ixtisaslaşdırılıb?

- 1) avtomobil

- 2)) kənd təsərrüfatı məhsulları
- 3) kənd təsərrüfatı texnikası və avadanlıqları
- 4) konservləşdirmə
- 5) bunların hamısı

291. Braziliyada kənd təsərrüfatının əsasını hansı sahə təşkil edir?

- 1) heyvandarlıq
- 2) qoyunçuluq
- 3)) əkinçilik
- 4) tərəvəzçilik
- 5) bağçılıq

292. Braziliyada əkinçilik kənd təsərrüfatı məhsulları dəyərinin təqribən neçə hissəsini verir?

- 1) 1/3
- 2)) 2/3
- 3) 3/3
- 4) 1/5
- 5) 2/5

293. Braziliyanın ərazisinin neçə faizi əkilir?

- 1) 0,5 faizi
- 2)) 3,5 faizi
- 3) 10,5 faizi
- 4) 23,5 faizi
- 5) 43,5 faizi

294. Braziliyada k/t-ı ilə məşğul olanların nə qədərinin torpağı yoxdur?

- 1) 10 %
- 2) 30 %
- 3) 59 %
- 4)) 80 %
- 5) 99 %

295. Braziliyada hər bir 1000 hektardan artıq olan iri sahibkarlara məxsus torpaqlar ümumi torpaq sahəsinin neçə faizini təşkil edir?

- 1) 18,9 faiz
- 2) 28,9 faiz
- 3) 38,9 faiz
- 4)) 48,9 faiz

5) 58,9 faiz

296. Braziliyada pay torpağı 1000 hektardan artıq olan xüsusi mülkiyyətçilər necə adlanır?

- 1) sahibkarlar
- 2) mülkiyyətçilər
- 3) feodallar
- 4) vəqfçilər
- 5) latifundiyaçılar

297. Braziliyada əkinçilik əsasən hansı bitkilərin yetişdirilməsi üzrə ixtisaslaşdırılıb?

- 1) meyvə-tərəvəz məhsulları
- 2) taxıl məhsulları
- 3) alma, nar və üzüm
- 4) subtropik bitkilər
- 5) tropik bitkilər

298. Qəhvə istehsalına görə Brazilya dünyada neçənci yerdədir?

- 1) birinci
- 2) ikinci
- 3) üçüncü
- 4) dördüncü
- 5) beşinci

299. Braziliyada heyvandarlıq k/t-ı məhsulları dəyərinin təqribən neçə hissəsini verir?

- 1) $\frac{1}{3}$
- 2) $\frac{2}{3}$
- 3) $\frac{1}{4}$
- 4) $\frac{2}{4}$
- 5) $\frac{3}{4}$

300. Braziliya qaramalın sayına görə hansı ölkələrdən sonrakı yerdədir?

- 1) Azərbaycan, Gürcüstan
- 2) Meksika, Argentina
- 3) Rusiya, Moldova
- 4) Hindistan, ABŞ
- 5) Avstraliya, Yeni Zelandiya